

# ULU ÖNDƏRİN GƏNCƏYƏ SƏFƏRİ QƏTİYYƏT VƏ CƏSARƏT NÜMUNƏSİ İDİ

*Gəncə hadisələri  
Gələcək ölkədə  
son həddə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ar-  
dına baş vermiş ugursuzluqların, həkimiyətdə olanların  
pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı  
ümumxalq inamının tam sarsıldıği bir döv-  
rda baş vermişdir.*



Gəncə hadisələri respublikada demokratiyanı hərbi-polis rejimine çevirmək, iqtidara qarşı baş qaldıran qüvvələrin aradan götürülməsinə və məhv edilməsinə nail olmaq cəhdələri ilə bağlı təşkil edilmiş aksiya kimi qiymətləndirilir. Çox maraqlıdır ki, Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, AXC rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdir. Ümumiyətə, iqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq olmuşdur. Bütün yuxarıda göstərilən tədbirlər, respublikada, o cümlədən Gəncə şəhərində silahlı qarşılurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur. 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda respublikanın rəhbər şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbirlər həyata keçirməmişlər.

Məhz bu səbəbdən, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikada mövcud siyasi və hərbi vəziyyət daha da gərginləşmiş, vətəndaş müharibəsi həddinə çatmışdır. Respublikada həkimiyət böhranı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdir. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıllı istiqamətlərində hücumlar şiddətlənmiş, böyük itkilərə səbəb olmuşdur. Bu dövrde baş vermiş hadisələr respublikanın bir çox rayonlarında qanun pozuntularına yol açmışdır. Özbaşınalıq, həcmərcliq, zorakılıq halları geniş miqyas almış, bəzi yerlərdə ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmişdir. İqtisadiyyata, xüsusən kənd təsərrüfatına ziyan dəymmişdir. Əhaliyə sosial xidmət və təminat yox dərəcəsində idi. Azərbaycan dövlət müstəqilliğini bərpa etdiğindən sonra yenidən çox böyük çətinliklərlə üzləşmişdi.

Ölkə daxilində həkimiyət uğrunda mübarizə fonunda baş alıb gedən xaos və anarxiya respublikanı uğuruma sürükleyirdi. Müxtəlif şəxslərə tabe olan qeyri-qanuni silahlı qruplaşmalar istədiklərini edir, min bir oyundan çıxırlar. Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait yaranmışdı. Siyasi etirazlar səngimək bilmirdi. Ölkcəyə rəhbərlik edənlərin təcrübəsizliyi, dövlət idarəciliyindəki naşılığı, üstəlik xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri vəziyyəti getdikcə gərginləşdirirdi. Həkimiyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işgalçları tərəfinə zəbt edilməsi, əhalinin əsas kütləsinin

yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanması, respublikanın milli sərvətlərinin cinayətkarçasına talanması xalqı getdikcə hiddətləndirirdi. Sosial, siyasi və mədəni həyatdakı özbaşınalıqlar, hərc-mərclik insanların səbrini son həddə çatdırılmışdır. Belə ağır zamanda, dövlətin, millətin taleyi "olum, ya ölüm?" dileməsi qarşısında qalandı xalqın ziyanları təc-rübəli, müdrik, uzaqqören, güclü siyasetçi, dünyaşöhrətli, qətiyyətli - Heydər Əliyev oğlu Əliyev özünü tutdu. Onu müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi.

Xalqın qəzəbindən qorxan hökumət də Heydər Əliyevin hakimiyətə gəlməsini tələb edən ziyanlıların səsinə səs verdi. Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev bu ağır gündə, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Milyonlarla insan onu qarşılamağa çıxmışdı. Bunuyla da daxili və xarici düşmənlerimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə gəldi. İndi inamlı söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri qardaş qırğınınn qarşısını aldı. Ulu öndərin Gəncəyə səfəri xilaskarlıq missiyası, qətiyyət və cəsaret nümunəsi idi. Bütün gəncəlilər bu gelişin böyük ümidi və sevincə qarşılıdlar.

Bəli, ümummilli lider müstəqilliyyin itirilməsi, dövlətçiliyin məhv edilməsi təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın teləbi ilə həkimiyətə qayıtdı və özünün xilaskarlıq missiyasını həyata keçirməye başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayesində ölkədə əmin-amanlılığı təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar olundu. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olundu və dönyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" imzalandı. Demokratik dövlət quruculuğu ilə məşğul olmaq, iqtisadi-siyasi islahatlar aparmaq üçün vaxt və imkan yarandı. Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlanı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Ümummilli liderin müdrik və uzaqqörən siyaseti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların şüretlə həyata keçirilməsi və siyasi islahatların genişlənməsi fonunda baş verirdi. Azərbaycan dövlətinin təşəbbüsü ilə respublikanın və ümumilikdə bütün regionun iqtisadi inkişafına təkan verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-

Tbilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr reallığa çevrilir, respublikanın beynəlxalq əlaqələri və nüfuzu möhkəmləndir. Ölkəmizin dünyaya integrasiya prosesi də uğurla gedirdi. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü seçilmişdi. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyətə olan ulu öndər Heydər Əliyevin xalqını za-

manın ən çətin sınaqlarından çıxarıraq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahi namə çalışmışdır. Məhz Heydər Əliyevin rəhbərliyi altında 13 il dalbadal keçmiş sovet hakimiyətinin keçici qızımı bayrağına layiq görülmüş Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından qabaqcıl sənaye ölkəsinə çevrilmişdir. Heydər Əliyev milli kadrların yetişməsinə həmişə böyük qayğı və diqqətlə yanaşır, onların sonrakı inkişafını da izləyirdi.

Ulu öndər Heydər Əliyev 90-ci illərdə də böyük əzmle müstəqil Azərbaycanda xilaskarlıq missiyasını yerinə yetirdi və ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi. Xalqın qəlbində, tarixində öz əbədi abidəsinə ucaldı. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün aćlığı yolla qətiyyətə addımlayırdı. Xalqın monolit birliliyi nəticəsində ümummilli liderimizin qurub-yaratıldığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətə inamlı irəliləyərək inkişafını davam etdirməkdədir.

Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən principial məsələlərdə ölkə Prezidenti cənab İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqə nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı düşünülmüş, uzaqqören daxili və xarici siyaset, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizde qurur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış siyasi strategiya sayesində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dönyanın ən qabaqcıl ölkələrdən biridir.